

Azərbaycan Milli Elmlər Akademiyası  
Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Azərbaycan Mədəniyyətinin Dostları Fondu



“MUĞAM ALƏMİ”  
BEYNƏLXALQ ELMİ  
SİMPОZİUMUNUN  
MATERIALLARI

18-20 MART 2009-cu il

Espace de Muğam      Raum der Muğam      Space of Mugam      Spazio di Muğam      Il mondo del Mugam  
Spazio del Muğam      Espacio del Muğam      Mır Mügama

This poster is a promotional material for the "MUĞAM ALƏMİ" International Symposium, which took place from March 18 to 20, 2009. The poster features the festival's logo at the top, followed by the title in large, bold letters. Below the title, the date is clearly stated. The bottom section contains the names of the symposium in various languages, including French, German, Italian, Spanish, and Russian. The background of the poster is white, and the text is arranged in a dynamic, overlapping manner. The overall design is clean and professional, reflecting the nature of the event.

Azərbaycan Milli Elmlər Akademiyası  
Azərbaycan Respublikası Təhsil Nazirliyi  
Azərbaycan Mədəniyyətinin Dostları Fondu



**“MUĞAM ALƏMİ”  
BEYNƏLXALQ ELMİ  
SİMPOZİUMUNUN  
MATERİALLARI**

18-20 mart 2009-cu il  
Bakı şəhəri

“Şərq-Qərb”  
Bakı  
2009

ISBN 978-9952-34-201-7

**“Muğam aləmi” Beynəlxalq Elmi Simpoziumunun materialları.**  
Bakı, “Şərq-Qərb”, 2009, 432 səh.

© “Şərq-Qərb”, 2009

Çapa imzalanıb 10.03.2009. Formatı 60×90<sup>1</sup>/<sub>16</sub>. Tirajı 1000. Sifariş 27.  
“Şərq-Qərb” ASC-nin mətbəəsində çap olunmuşdur. Bakı şəhəri, Aşıq Ələsgər küçəsi, 17.

## MÜNDƏRİCAT

<b>Şifahilik mügəmin tarixi mövcudluğunun və varisliyinin əsas prinsipi kimi</b>	
<i>Abduləliyev Ariz</i> .....	17
<b>Muğam və təsviri sənət</b>	
<i>Abdullayeva Səadət</i> .....	26
<b>Muğam və simfonizm</b>	
<i>Abdullahzadə Gülnaz</i> .....	40
<b>AMEA-nın əlyazmalar institutunda saxlanılan muğam traktatlarının öyrənilməsinə dair</b>	
<i>Adilov Məmməd</i> .....	50
<b>Muğam – peşəkar musiqi yaradıcılığı sahəsidir</b>	
<i>Ağayeva Sürəyya</i> .....	56
<b>Muğam islam mədəniyyəti kontekstində</b>	
<i>Babayeva Əfsanə</i> .....	62
<b>Azərbaycan muğamının məkanı: qədim sənətin müasir həyatı</b>	
<i>Bağirova Sənubər</i> .....	66
<b>XX əsrin əvvəlinə aid sənədlərdə muğam tarixindən səhifələr</b>	
<i>Bayramova Alla</i> .....	71
<b>“Şah Xətai” ad və janr kimi</b>	
<i>Blam Stiven</i> .....	79
<b>Təsəvvüf və muğam</b>	
<i>Bünyadzadə Kənül</i> .....	84
<b>Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” muğam operası</b>	
<i>Cəbrayılbəyli Cülyetta</i> .....	93
<b>Xalq rəqs melodiyalarında muğam ladlarına əsaslanan yönəlmə və modulyasiyalar</b>	
<i>Dadaşova Elnarə</i> .....	97

<b>Azərbaycan simfoniyasında milli model axtarışları</b>	
<i>Dadaşzadə Zümrüd</i> .....	101
<b>Qeyri-maddi irlsin qorunub saxlanılmasında BBC-nin rolü – “dünya yolları” Azərbaycanda, ənənəvi musiqidə macəralar”</b>	
<i>Düran Lüsi, Parkin Ceyms</i> .....	108
<b>Müasir İranda musiqi ənənəsinin yeni problemləri</b>	
<i>Düring Jan</i> .....	109
<b>Maqam fenomeninin növbələşməsi: tarixin gedışatında quruculuq və yaradıcılıq</b>	
<i>Elsner Yurgen</i> .....	114
<b>Tacikistanda muğamın silsilə ifası ənənəsinin dirçəldilməsi problemlərinə dair</b>	
<i>Əbdürəşidov Əbdüvəli</i> .....	119
<b>Muğam və bəstəkarlıq yaradıcılığı</b>	
<i>Əfəndiyeva İmrəz</i> .....	122
<b>Azərbaycan muğam operası tarixindən</b>	
<i>Əliyeva Fərəh</i> .....	127
<b>Azərbaycan muğamlarının şərhinə dair</b>	
<i>Əzimov Aydin</i> .....	132
<b>Muğam və aşiq yaradıcılığı idrak və maariflənmə qütbleri kimi</b>	
<i>Fərhadova Sevil</i> .....	135
<b>Almaniyada etnik musiqişünaslıq kursları – muğam/makam məşgələləri üçün yer?</b>	
<i>Fogels Raymund</i> .....	140
<b>Məğribin musiqi ahəngi sisteminin bəzi fərqləndirici aspektləri</b>	
<i>Getta Mahmud</i> .....	141
<b>Muğam sənəti orta çağların mənəvi-estetik dəyərləri işığında</b>	
<i>Göyüşov Nəsib</i> .....	147
<b>“Şur” və “Bayati-Şiraz” muğamlarının not yazılarının statistik araşdırılması</b>	
<i>Hacıyev Şamil</i> .....	164
<b>Azərbaycanda muğam təfəkkürünün islah etmə dialektikası</b>	
<i>Hacıyeva Mina</i> .....	168

<b>Azərbaycan muğamlarının müqayisəli təhlilinə dair</b>	
<i>Həsənova Afət</i> .....	173
<b>Üzeyir Hacıbəylinin məqam nəzəriyyəsi əsaslarının tədqiqi məsələləri</b>	
<i>Həsənova Cəmilə</i> .....	177
<b>“Muğam” sözünün etimologiyasına dair</b>	
<i>Həsənova Rahilə</i> .....	181
<b>Muğamların bəzi kompozisiya prinsipləri haqqında</b>	
<i>Həsənova Şəhla</i> .....	184
<b>Bağdad və İraq muğami: məkan və məkanın itirilməsi</b>	
<i>Həssən Şəhərəzadə</i> .....	188
<b>Muğam sənətində klassik şerin yeniləşdirici, yönəldici və quruluşyaradıcı vəzifələri</b>	
<i>Hüseynov Rafael</i> .....	192
<b>Muğam Azərbaycan balet tamaşasında</b>	
<i>Hüseynova Afaq</i> .....	199
<b>Muğam və xəttatlığın bəzi əlaqələrinə dair</b>	
<i>Xalıqzadə Fəttah</i> .....	203
<b>Ustad-şagird ənənələri şəraitində “şaşmakom”un öyrədilməsi məsələləri və metodları</b>	
<i>Xudoyberdiyev Sultanəli</i> .....	208
<b>Muğamin poeziya və dekorativ-tətbiqi sənət (xalça) ilə qarşılıqlı əlaqəsinin bəzi xüsusiyyətləri</b>	
<i>Kazimova Lalə</i> .....	214
<b>Muğam ifaçılığında bərbət və çəng musiqi alətlərinin tarixi rolу</b>	
<i>Kərim Məcnun</i> .....	220
<b>Azərbaycan muğam mətnlərinin poetik xüsusiyyətləri</b>	
<i>Kərimli Teymur</i> .....	224
<b>Müəllif hüququ: kollektiv müəllifin müəllif hüququ</b>	
<i>Kleykamp Bernard</i> .....	230
<b>Makam kürdi xüsusunda kürdlərin tərzi nədir?</b>	
<i>Kristensen Diter</i> .....	234
<b>Azərbaycan mədəniyyətində muğam</b>	
<i>Qədimova Jalə</i> .....	239

<b>Klassik musiqi risalələrində musiqi və əruzun qarşılıqlı münasibəti məsələləri</b>	
<i>Quliyev Tərlan .....</i>	244
<b>Muğam vəhdət fəlsəfəsinin təzahürü və idrakı kimi</b>	
<i>Quluzadə Zümrüd.....</i>	250
<b>Nizami Gəncəvi yaradıcılığında şifahi ənənəyə əsaslanan professional musiqinin nəzəri problemləri</b>	
<i>Qurbanəliyeva Sevda .....</i>	256
<b>Muğam və bəstəkar mahnları</b>	
<i>Mahmudova Ceyran.....</i>	261
<b>Azərbaycan muğamında ostinatlıq təzahürləri haqqında</b>	
<i>Mahmudova Gülzar .....</i>	265
<b>Makam bir hadisə kimi</b>	
<i>Məlikova Şirin.....</i>	269
<b>Caz və muğamin vəhdəti bədii istiqamət kimi</b>	
<i>Məmmədəliyeva Turan.....</i>	275
<b>Muğam və aşiq mədəniyyəti ənənələri: qarşılıqlı münasibət və tipologiya</b>	
<i>Məmmədov Tariyel.....</i>	280
<b>Muğam və xor: Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası</b>	
<i>Məmmədova Leyla .....</i>	286
<b>Azərbaycan muğamlarının folklor qaynaqları</b>	
<i>Məmmədova Rəna.....</i>	294
<b>Mədəniyyət və muğam: problemin bəzi fəlsəfi aspektləri</b>	
<i>Məmmədzadə İlham .....</i>	300
<b>Mukam və rəqs uyğur səhnəsində</b>	
<i>Micit Mukaddas .....</i>	307
<b>Muğam Çikaqoda</b>	
<i>Naroditskaya İnna.....</i>	313
<b>Azərbaycan poeziyası və muğam</b>	
<i>Nəbiyev Bəkir .....</i>	319
<b>Muğam ifaçılığında idiofonlu alətlərimizin rolu</b>	
<i>Nəcəfzadə Abbasqulu .....</i>	333

<b>Muğam və müasir dünyada mədəniyyətlərin dialoqu</b>	
<i>Nəsirova Kənül</i> .....	347
<b>On iki uyğur muqamının XX əsrдə inkişaf tarixi haqqında</b>	
<i>Osman Əbdülkərim</i> .....	353
<b>“Rast” modeli şərq musiqi mədəniyyətinin diatonik əsasi kimi</b>	
<i>Rəhimova Aytac</i> .....	355
<b>Pakistanda müasir qavvalı təcrübəsi və onun ötürülməsi</b>	
<i>Sakata Hiromi Loreyn</i> .....	361
<b>Muğam janrının formalaşmasında dini oxumaların rolу</b>	
<i>Seyidova Səadət</i> .....	365
<b>Şərq musiqisi və müsəlman dünyasında muğam sahəsində tədqiqatlar üçün məkan yaradılmasının zəruriliyi haqqında</b>	
<i>Səadət Hannibal</i> .....	372
<b>Cabbar Qaryağdioğlu: qədim muğamin yeni yozumu</b>	
<i>Səfərova Zemfira</i> .....	373
<b>Maqamistan: maqam mədəniyyətlərinin integrasiyasına doğru</b>	
<i>Simms Robert</i> .....	377
<b>Vokal monofonik xalq musiqisinin təhlil və təsnif edilməsində muğam anlayışından istifadə etmək olarmı?</b>	
<i>Sipos Yanoş</i> .....	382
<b>Muğam zikr üsulu kimi</b>	
<i>Şükürov Müşfiq</i> .....	393
<b>“Şur” muğamı aşiq musiqisində</b>	
<i>Tağıyeva Səltənət</i> .....	397
<b>Müasir opera yaradıcılığında muğam</b>	
<i>Vəzirova Güllərə</i> .....	402
<b>On iki uyğur mukamı irsi və uyğur dilində mukam təhsili haqqında</b>	
<i>Yunus Micit</i> .....	405
<b>Muğamin janr-üslub xüsusiyyətləri haqqında</b>	
<i>Yunusov Ravşan</i> .....	406
<b>Müasir Rusiyada Azərbaycan muğam mədəniyyəti</b>	
<i>Yunusova Violetta</i> .....	411

<b>Muğamat/makamat və müasir dünyada ənənəvi modal musiqi</b>	
<i>Vann Zanten Vim</i> .....	415
<b>İtaliyada muğam dünyası</b>	
<i>De Zorzi Covanni</i> .....	417
<b>Azərbaycan muğam-dəstgahlarının kompozisiya-quruluş xüsusiyyətlərinə dair</b>	
<i>Zöhrabov Ramiz</i> .....	421
<b>Avropalı dinləyicinin musiqi qavrayışında İraq makamı</b>	
<i>Van Der Linden Neyl</i> .....	425

# VOKAL MONOFONİK XALQ MUSİQİSİNİN TƏHLİL VƏ TƏSNİF EDİLMƏSİNĐƏ MUĞAM ANLAYIŞINDAN İSTİFADƏ ETMƏK OLARMI?

*Yanoş Sipos*  
(Macaristan)

Mənim Azərbaycana ekspedisiyam 1936-cı ildən Bela Bartok Anatoliyanın araşdırması ilə başladılan və 1957-1976-cı illər arasında Macar etnik musiqi araşdırmaçıları – dilçi László Vikár və Gábor Bereczky tərəfindən birgə olaraq Volqa-Kama regionunda davam etdirilən etnik musiqinin geniş müqayisəli araşdırmanın tərkib hissəsidir və mən bu araşdırmanı 1987-ci ildən bu günə qədər Türk, Qazax, Qırız və Qaraçay xalqları arasında davam etdirirəm.

Bu incəsənət növünün bir çox xalqın xalq musiqisi ilə az-çox əlaqəsi olmasına baxmayaraq, kənd xalq musiqisinin araşdırıcısı olaraq muğam sistemi hardasa mənim əsas maraqlarından kənardır. Məhz buna görə də bu məqalədə mən aşağıdakı fəaliyyət üzrə araşdırma aparıram: vokal monofonik xalq musiqisinin təhlil və təsnif olunmasında muğam anlayışından istifadə etmək olarmı?

Muğamlar mənşə etibarilə sonradan digər musiqilərə tipik nümunə olan xalq musiqiləri olmuş və bu yolla dərk olunmuş və öyrənilmişdir<sup>1</sup>. Onlar tədricən dəyişkən və kənd musiqisinin<sup>2</sup> qədim növlərindən ayrılmış, lakin “xalq” musiqisinin əsas xüsusiyyətlərini saxlamışlar: muğamlar nisbətən dəyişilmiş qaydalara əsasən bir neçə əsas melodiyalardan fərqlənirlər.

Xalq musiqiləri öz şəkillərini dəyişərək yaşayırlar və bu variantlar bir-birindən asılı olur. Onlar bir-biri ilə əlaqəsi olan bir neçə əsas

<sup>1</sup> Brockhouse-Riemann - Zenei lexikon G-N, p. 473. + Szabolcsi (1957): Idelsohn és Lachmann a makam gyakorlatot onnan eredeztetik, hogy az iszlám előtti korszak különböző törzsi, lokális dallamait a centralizált városi arab műveltség később is bizonyos megkülönböztető megjelöléssel tartotta nyilván. Egyes perzsa, beduin, városi és falusi dallamokat az arab műzenei gyakorlat úgy vett át, hogy nevükben továbbra is lokalizálta őket. Sok makam neve jelöl földrajzi területet, pl. Hijaz, Iraq, Ispahan, Acem, Nahavand. A görögök is etnikai névvel neveztek egyes dallamtípusokat, pl. dór, fríg, lyd, aeol stb.

<sup>2</sup> Ugyanakkor az iszlám nyugati terjeszkedésével a perzsa mintaképektől is távolabb kerültek, bár a terminológiát és a gyakorlati tanításokat részben átvette.

musiqi formalarının variasiyalarıdır. Etnik musiqi araşdırıcılarının ən mühüm vəzifələrindən biri də bu məlumatları təsnif və təhlil etməklə bu əsas formaları axtarış tapmaqdan ibarətdir. Onlar, həmçinin, əsas formaların variasiyasını göstərən və cəmiyyət tərəfindən düzgün və dəqiq şəkildə qəbul olunan melodiyalar yaradırlar. Bu səviyyədə onlar muğam sisteminin funksiyası ilə oxşarlıq təşkil edir.

Biz bunun səbəbini də soruşa bilərik: verilmiş ümumi xalq musiqisinə aid olan melodiyaların araşdırılmasında və ya xalq musiqisi materiallarının təsnif olunmasında muğamın müəyyənləşdirilməsi və təsnif olunması texnikasından istifadə etmək olarmı?

Nümunədə göstərildiyi kimi, gəlin məşhur qalxan-düşən Hüseyin Türk Sənət Musiqisi (TSM)<sup>1</sup> muğamından başlayaq. Bu muğamın bəzi mühüm Türk melodiya növləri ilə bir neçə ümumi xüsusiyyəti var<sup>2</sup>. İlk olaraq biz bir-birinin ardına muğamın ümumi xüsusiyyətlərini nəzərdən keçirib Türk xalq musiqilərinin təsnif olunmasında onlardan istifadə edə biləcəyimizi və ya bilməyəcəyimizi aşkar etməyə çalışırıq. Biz bununla bərabər TSM və Türk Xalq Musiqisi (TXM) arasındaki əsas fərqli və oxşar xüsusiyyətləri də tədqiq edirik.

1) *Qamma və mikrotonlar*: Ümumiyyətlə, onu deyə bilərik ki, TSM-nin mikro ton sistemi TXM-nin mikro ton sistemindən bir qədər dəqiq işlənmişdir; bəzi dəqiq ifalarda səs yüksəkliyindəki intonasiya TSM-nin nəzəri qaydaları ilə uyğunluq təşkil etmir.<sup>3</sup>

TXM və TSM-nin Hüseyin muğamı arasındaki əsas fərqliliklər aşağıdakılardan ibarətdir: TSM-də muğamın ifadə edilməsində mikrotonların intonasiyasının çox mühüm olmasına baxmayaraq, Hüseyin

<sup>1</sup> TSM-nin ilk işləri Ərəb versiyasından fərqlənmir, lakin Osmanlı tarixinin başlaması ilə Türk versiyası yavaş-yavaş inkişaf etməyə başladı. (Signell 2004: 6). Avropa dillərində edilmiş ilk təsvir Rauf Yektanın (1921) Lavignak ensiklopediyasındaki təsviridir.

<sup>2</sup> Hüseyin eyni qamma, finaliz və dominanta ilə Muhayyerin qalxan-düşən versiyası hesab oluna bilər. Əsas fərəndən ibarətdir ki, Muhayyer öz girişini yüksək tonik üzərinə edir, Hüseyin isə dominantada edir. Uşşak and Bayatı muğamları Hüseyin – Muhayyer cütlükleri ilə çox əlaqəlidir və belə hesab edilir ki, bu dörd muğam eyni “ailə”yə aiddir. Muğamın (melodik istiqamətlərdən kənar) birinci və ikinci cütlükleri arasında əsas fərq sonuncuda altıncı pillənin (Sonuncuda Acem (f-natural) and Eviç = F-diyez) olmasıdır. Bundan başqa, Eviç tonu Hüseyin və Muhayyer proqressiyasının yalnız birinci hissəsində olur və #/ e üzərində kadensiya zamanı səs yarımlı ton alçaldılır (bemol) (20,3).

<sup>3</sup> Signell (2004: 38).


xalq nəgməsinin ifaçısı qammanın 2-ci və 6-ci pilləsinə dəqiqliy pərdə kimi baxmir, əksinə biz burada intonasiyada daha böyük sərbəstliyin və pərdədə isə daha davamlı səviyyənin olmasını eşidirik<sup>1</sup>. Bu o deməkdir ki, xalq musiqilərini o zaman eyni musiqi qrupuna aid edə bilərik ki, onlar da qalan xüsusiyyətlərdə eyni olduqları halda fərqli qammalar üzrə (lakin “eyni”) dəyişsinlər. Məsələn, Türk xalq musiqilərini təsnif edərkən biz Hüseyin və Bayat (f#) melodiyalarını eyni melodiya qrupuna aid edə bilərik.

Hüseyinî maqam of TSM		Dügâh						
Hüseyinî maqam of THM	A	B <sup>2</sup> / B <sup>3</sup>	Segâh (b1)	C	Çargâh	D	Nevâ	E
abs. sol-fa system	la	si bemol (iki komalı)	Do	re	mi	fa diyez (4 komalı)	Acem/ Eviçvi	Gerdaniye

#### TXM-nin Hüseyin maqam qamması

2) *Melodik istiqamət*. Biz melodik istiqaməti Türk xalq musiqilərinin təsnifatında əsas prinsip kimi istifadə edə bilərik. Məsələn, TXM-nin qalxan Uşşak (TDT) muğamının 1-ci və 4-cü bölmələri alçaq, 2-ci və 3-cü bölmələri isə yuxarı tonal oxunur. Bu melodik hərəkət bu melodiyaları Türk xalq musiqilərinin düşmə həddindən ayırır və bu quruluş oxşarlığı onları birləşdirir (nümunə 1).

<sup>1</sup> Elgondolkoztató, hogy pl. az arabok a Segâh ill. Sabâ hangokat jóval lejebb intonálják, mint az Törökországban szokás (Signel 2004:44). Ezzel szemben a török ezan gyakran „arab intonálással” hangzik fel Érdekes, hogy a Hicaz makamnal a török nightclub-style performance the C# is lower and the Bb (??áthúzva) is higher then in strickly classical music (və xalq musiqisindəki kimi). A THM lejegyzői a népi HüseyinD skála 2. és 6. fokát a leggyakrabban b2 illetve f4-gyel jelölik, utalva az 2 komával való le illetve a 4 komával való felfelé módosításra, de ez inkább egyfajta megegyezés, mint a való élet pontos tükrözése.



Nümunə 1. TXM-nin Uşşak-a bənzər melodiyası (Bektasi 575)

Bəzən biz melodiyaların düşən variantlarını qalxan-düşən melodiyalara bənzətsək də onları (DDT- Hüseyin) düşən (T'DT – Muhayyer) melodiyalardan ayırmak çətin deyil. Növbəti nümunədə mən TXM-nin yalnız başlangıçda fərqlənən, bütövlükdə isə bir-birinə yaxın variantlar olan iki melodiyasını təqdim edirəm (nümunə 2).

<p>Kes - tim ki - zıl a - ga - ci da,      Düş - tü yo - luñ ïs - tü - ne,      Be be - nim türe - kü - le - nm de,      Yep sev - da - fık ïs - tü - ne, oy.</p>	<p>Hər - man - ca - rum ga - ya - la - nı,      Çan - di - n - yor - ma - ya - lu - nı,      Beg mi - de - din ol - du be - güm,      Gu - ra gu - şun so - ya - la - ri.</p>
---	---

Nümunə 2. TXM-nin fərqli melodik istiqamətli iki oxşar melodiyası.  
 a) qalxan-düşən (nö.78), b) düşən (nö.90)

3) *Seyir*. Verilmiş muğamın inkişafının artıq ümmüniləşdirilmiş təfsilatlarının ekspozisiyası seyir (cığır) adlanır. Bu ekspozisiyalar, həqiqətən də, ekspertlər üçün yalnız mnemonik xidmət göstərir.

Müasir notlarla yazılmış seyir muğamın xarakterizə olunması üçün də çox qiymətli mənbədir<sup>1</sup>.

Gəlin TSM-nin Hüseyin muğaminin təsvirinə nəzər yetirək. Muğam E-dən başlayır (dominanta)<sup>2</sup>. “Çeşni”nin mahiyyəti ondan ibarətdir ki, o əsasən və davamlı olaraq E-dən istifadə edir və melodiyanın bunun üzərində saxlanması (duruş) təyin edir. Sonra o H və ya D`-yə də qalxır və yenidən E-yə düşür. Sonra F-in əvəzinə F#-dən istifadə etməklə buradan sonunculara (A) düşür<sup>3</sup>. Çargâh (C) və Segâh (B) səsləri muğamin mühüm melodiya sonluqlarıdır (asma karar)<sup>4</sup>. Bunun əksinə olaraq TSM-nin Hüseyni muğaminin melodik tonunun təsviri çox müxtəlif ola bilir. Nümunə 3-də biz tamamilə bir-birinin bənzəri olmayan melodik proqressiyalı iki Hüseyni muğamını görürük.

<sup>1</sup> Lásd pl. Rauf Yekta harminc példáját a Lavignac cikkbən Rauf Yekta: La musique turque, In. Encyclopédie de la musique et dictionnaire du conservatoire, Vol. V, Fondateur Albert Lavignac. Directeur Lionel de la Laurencie, Paris (1921: 2997-3010)

<sup>2</sup> Muhayyer makam a Hüseynî egy descendant verziójának is tekinthető, mely nem e, hanem a' körül indul.

<sup>3</sup> Itt hadd jegyezzük meg, hogy Bu gün Turkiyədə demək olar ki, Türk Səə Musiqisinin bütün klassik kompozisiyası not yazıları ilə ifa olunur. Bir tərəfdən, not yazısının universallığı repertuarı çox genişləndirir; digər tərəfdən isə qədim şifahi ənənələrin dəyərli cəhətləri, xüsusiə də, melodik xətt anlayışı artıq yoxa çıxmışdır!!?? (Signel səh. 3). Ott van azonban az a probléma, hogy a notated seyir mindenkeyppen egy rich tradition egyéni megfogalmazása lesz, rāadásul egy adott szerző egymástól alapvetően eltérő seyir-eket vázolhat fel egy adott makamhoz (l. signel. ex.25, 26, 27).

<sup>4</sup> Çargâh perdesinde verilen asma kararların Hüseyninin çeşnisinin verilmesinde belirli bir rolü vardır. Her ne kadar Çargâh perdesi Hüseynî makamında sıradan bir perde olaraq görülməyorsa da, Rast makamına geçişini andiran asma kalışları, çeşni üzerinde etkileri görülür ve Çargâhta asma karar veya vurgulama yapılmadan verilen kararlarda bir noksantılık ve gereği gibi meydana getirilməmiş bir çeşni hissi duyulur.

Schematic

a composition

şeyt HüSEYNI İlahî (Unknown)

Hüseyin'ye Örnek Seir

Nümunə 3. Fərqli melodik tonlu iki Hüseyni muğamı a) Bax 19.2-ci nümunəyə, b) Hüseynî - 1

Melodik proqressiyanın bu növünə tez-tez rast gəlinir. Bununla belə, TXM-də səslərin dəqiq pərdələri o qədər də əhəmiyyətli deyil, görünür ki, biz materialın təsnifatını vermək istəyiriksə melodik tonu daha dəqiq müəyyənənləşdirməliyik. Belə etməklə biz bununla rastlaşdırığımız zaman melodiya sonluqlarından istifadə edirik.

Davam etməzdən əvvəl gəlin bu faktı da diqqətinizə çatdırım ki, tez-tez olmasa da TXM-də fərqli qammalar üzrə çox oxşar melodik hərəkətlərin şahidi oluruq. 4-cü nümunədə Hüseyen qamması və onun oxşar variantı (Çrgħ) üzrə melodiyanın hərəkətini göstərirəm.

♪ 152

Folksong

88

Folksong

Nümunə 4. Fərqli qammalar üzrə eyni seyir. a) TXM Hüseyenî melodiyası (Bektasi 368 və onun, b) Əsas oxşar (Çargâh) variantı (Bektasi 391)

Biz bir çox TXM (və TSM) melodiyalarının daha bir xüsusiyyətini vurğulamalıyıq: əlaqəli melodik hərkət. Bu o deməkdir ki, ən çox rast gəlinən intervallar birinci, ikinci və nadir hallarda üçüncü olur. Daha böyük intervallar isə bölmələrin başlığında, sonunda və ya bölmələr arasında müşahidə olunur.

*Melodiya sonluqları.* Bunlar tona uyğun mərkəzlərdir və melodiya bunların birinin üzərində dayanan zaman buna uyğun fasılə verilir. Yuxarıda da qeyd etdiyimiz kimi TXM-də bir çox melodiyalar var ki, onlar TSM-nin Hüseyn müğamının ümumi təsvirinə uyğun olaraq Hüseyni xalq musiqisinin qamması üzərinə düşür. Bu xalq nəğmələrində xüsusi melodiya sonluqları çox vacib rol oynayır. Onların birinci hissəsi E, ikinci hissəsi C, üçüncü hissə adətən C, bəzən isə B və ya A-nın üzərində sona çatır.

Biz TSM-nin Hüseyn müğamının təsvirində melodiya sonluqlarının şahidi olduq. Əsas fərq ondan ibarətdir ki, C və B melodiya sonluqlarının Hüseyn müğamında həmişə o qədər də əhəmiyyətli rol oynamadığı halda, bu sonluqlar Hüseyn müğamı “xalq musiqisi”nin melodik tonunun vacib və həllədici elementi rolunu oynayır.

<i>Melodiya sonluqları</i>	<i>Hüseyn</i>	<i>“xalq musiqisi” Hüseyn</i>
Giriş <sup>1</sup>	E	E
Dominanta (güclü) <sup>2</sup>	E	E
Müvəqqəti sonluqlar (muvakkat kalışlar) <sup>3</sup>	(C, B <sup>1</sup> )	C, B <sup>2</sup>
Tonika (karar)	A	A

<sup>1</sup> İlk musiqi frazاسının ətrafında dövr etdiyi tonal mərkəz.  
<sup>2</sup> Əsas tonal mərkəzi sona giriş tonu və finaliz. Əksər hallarda beşinci və ya dördüncü tonik üzərində.  
<sup>3</sup> Müğamin bir çox özünəməxsus cəhətlərinə onun proqressiyasında müvəqqəti səciyyəvi sonluqlarda rast gəlinir. Bunlar proqressiyanın öz individuallığını itirdiyi çox aydın təfsilatlardır.

Hüseyin and Hüseyin xalq musiqisi arasındaki digər fərqlər aşağıdakılardır.

	<i>Hüseyni</i>	<i>Folk Hüseyni</i>
Struktur	Mürəkkəb ola bilər	2 ya 4 bölmə <sup>1</sup>
Ambitus	əsas bir-oktavalı qammadan kənara çıxa bilər <sup>2</sup>	maksimum bir oktava (bozlak havasından başqa)
Mürəkkəb muğam	Bəli	Xeyr
Transpozisiya	Bəli	Xeyr
Əsas ton	Tez-tez	Nadir hallarda
Dayandırılan ritm	Tez-tez	Nadir hallarda
Bəzəmə	Müxtəlif heclar üzrə uzun və dəqiq işlənmiş melizmalar	Yeri göldikdə daha sadə melizmalar (bozlak havasından başqa)

<sup>1</sup> Ritkábban refrének is színesíthetik öket.  
<sup>2</sup> Uzadılma istiqaməti melodiya istiqaməti ilə əlaqəlidir: aşağı tonla oxunan muğamlar adətən qammanı tonikdən aşağıya doğru uzadır.

İndi də gəlin bütün bunlar üzrə dərsləri yekunlaşdırıraq və Hüseyni melodiya qrupunu (və ya xalq muğamı) TXM-nin vacib melodiya siniflərindən biri kimi aydınlaşdırıraq.

Qamma	A b <sup>2</sup> B C D E (# <sup>d</sup> )F G
Melodik istiqamət	Qalxan-düşən və "yaxın") Muhayyer – oxşar düşən qruplar
Seyir və melodiya sonluqları	
1-ci hissə	Girişini E-də edir (dominanta), əsasən və davamlı olaraq E-dən istifadə edir və onun üzərində melodiya sonluğununu edir (duruş).
2-ci hissə	Bu e-dən C-yə düşür (2-ci müvəqqəti sonluqlar)
3-cü hissə	3-cü hissə də 2-ci hissə kimidir, lakin C, B və ya A üzərində sona çata bilər (3-cü müvəqqəti sonluqlar)
4-cü hissə	A tonikasının üzərinə düşür A (karar)

Digər əhəmiyyətli cəhət isə əlaqəli melodik proqressiyadır. His-sələrin heca sayı 6, 7, 8 və ya 11 ola bilər növbəti ən səciyyəvi ritmik

formula (iiii / i i), 7 (iiii / ii i), 8 (iiii / iiiii), və 11 (iiii i i / iiii i or iiii / iiii / ii i).

5-ci nümunədə bu melodiya qrupunun bir neçə melodiyasını diqqətinizə çatdırıram.

No 82. 7 heclar; alçaq

No 83. 8 heclar; alçaq

No 80. 7 heclar; yüksək

No 90. 8 heclar; yüksək

No 96. 11 heclar; alçaq

No 101. 11 heclar; alçaq

Nümunə 5. TXM-nin fərqli uzunluqlu və ambituslu Hüseyni Xalq melodiyası qrupuna aid nümunələr

<i>ambitus</i>	<i>7-hecalı</i>	<i>8-hecalı</i>	<i>11-hecalı</i>
<i>alçaq</i>	No 82 (giusto)	No 83 (parlando)	No 96 (parlando)
<i>Yüksək</i>	No 80 (giusto)	No 90 (parlando)	No 101 (parlando)

Eyni melodiyalar digər Türk xalqlarının və Macar xalq mahnılarda da ola bilərlə<sup>1</sup>. 6-cı nümunədə də gördüyüümüz kimi Azərbaycan xalq musiqisində də bir sira növ müxtəlifliyi var.

Moderato

*Song*

Qa - la - mn di - bin - de,  
həy, qır - ǵı ses - le - nir, yar,  
Qo - yu - nun al - tun - da  
qu - zu bes - le - nir, yar.

Nümunə 6. Oxşar Azərbaycan melodiyası (azəri № 293)

*Yekun.* TSM and TXM tamamilə fərqli musiqi dünyasını göstərir, təbiidir ki, onların muğamlarının izahı da fərlənir. Bu fərqliliyin məhiyyəti ondan ibarətdir ki, TSM-də olduğu kimi TXM-də də mikrotonlar az əhəmiyyətə malikdir, belə ki, TXM-də oxşar melodiyaların qruplaşdırılmasında melodiya sonluqlarının daha əhəmiyyətli olmasına baxmayaraq qammalar o qədər də çox əhəmiyyət kəsb etmir.

Bu dəyişikliklərlə muğam anlayışının daha çox dəyişilmiş versiyası TXM-nin təsnifatında istifadə oluna bilər.

<sup>1</sup> Sipos (2000) Bartókun izi ilə.

## Ədəbiyyat

- Signel, Karl. L (2004), *Muğam - Türk Xalq Musiqisində Modal Təc-rübə* (Bruno Nettl tərəfindən ön söz), Usul Nəşri, Punta Gorda FL
- Sipos, János (2000), Bartókun izi ilə, Budapeşt, Balassi Nəşriyyat Evi
- Sipos, János (2004), *Azeri folksongs. At the Fountain-Head of Music.* Budapest, Akademiya Nəşriyyat Evi, 2004, 623 s.
- Sipos, János (2006), Azerbaycan El Havaları - Musiqinin İlk Qaynaqlarında. Baku, 2006, 610 s.
- Szabolcsi, Bence (1949), Írott hagyomány - élő hagyomány, Makam-elv a népi és művészzi zenében, *Ethnographia LX*, Budapest
- Szabolcsi, Bence (1965), *A melódia története* (History of the Melody), Budapest
- Yekta, Rauf (1921), La musique turque, In. *Encyclopédie de la musique et dictionnaire du conservatoire, Vol. V*, Fondateur Albert Lavignac. Directeur Lionel de la Laurencie, Paris (1921: 2997-3010)